



Qədim muğamın fəal təbliğatçısı

Bu gün Azərbaycan muğam sənəti özünün qızıl dövrünü yaşayır. Sənətin belə yüksək səviyyədə təbliği və inkişafında Mehriban xanım Əliyevanın rolü danılmazdır. Heydər Əliyev Fondu yaranlığı gündən Azərbaycan muğamında yeni inkişaf dönəmi başlayıb. İlk olaraq "Qarabağ xanəndələri" muğam toplusunun çap edilməsi, muğam gecələrinin təşkili və təbii ki, ən böyük layihə olan Muğam Televiziya Müsabiqələrinə start verilməsi böyük işlədir.

2005-ci ildən başlayaraq bugünə qədər 7 Muğam Televiziya Müsabiqəsi keçirilib. Bu müsabiqələr nəticəsində yüzlərlə ifaçıını xalqa təqdim etmişik. Heç vaxt bu qədər gənc ifaçı muğam sənətinə galmemişdi. Eyni zamanda 5 Beynəlxalq Muğam Festivalı keçirilib. Dünyanın bir çox ölkələrindən ifaçılar Azərbaycana gəliblər. Ölkəmizin bu festivallara, müsabiqələrə ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi, Ağcabədiddə, Füzulidə Muğam mərkəzləri yaradılıb. Ağdamda tikilən Muğam Mərkəzi isə bu yaxnlarda istifadəyə verilib.

Mərkəzlər haqqında danişarkən muğam sənətimizin müasir dövrə kimi olan tədqiqatçılarını da vurğulamaq istərdik. Unudulmaz musiqişünas Firudin Şuşinski, akademik Rafael Hüseynov muğam sənətimizlə bağlı ən dəyərli tədqiqatların müəllifləri kimi musiqi tariximizə öz töhfələrini veriblər. Bu sırada müasirimiz Rafael Hüseynovla yanaşı, şair-publisist, tədqiqatçı Gülhüseyin Kazımlının



adını da qeyd etmək yerinə düşərdi.

Gülhüseyin Kazımlı muğam ifaçılığımızla bağlı bir sıra kitabların müəllifidir. Hələ neçə il əvvəl Xalq artisti, xanəndə Arif Babayev haqqında poved qələmə alan publisist daha sonralar Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi olan Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablar nəşr etdirib. O, həm də görkəmli muğam ifaçıları haqqında radiooçerkəklərin müəllifidir.

Bizim onunla səmimi yoldaşlığımız var. Bu yoldaşlıq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən və xalqımızın ixtiyarına verilən möhtəşəm Beynəlxalq Muğam Mərkəzindən başlayıb. O, həmin vaxtdan bu mərkəzdə bir çox layihələrin koordinatoru olaraq muğam dünyamızın unudulan adlarını tarixdə yaşatmağa çalışır. 50 ildən çoxdur ki, ədəbiyyat və mədəniyyət sahəsi ilə yaxından maraqlanan Gülhüseyin Kazımlı xanəndələrin yaxın dostudur.

Muğam ifaçılarının xatire gecələrinin aparıcısı olan G.Kazımlı bu gecələrdə hər bir sənətkara fördi yanaşaraq tamaşaçının gözü qarşısında onların portretlərini yaratmağa çalışır və buna nail olur. Həmin ifaçılarla bağlı tədqiqatlar aparır, lazımları gələrsə, qonşu ölkələrin arxivlərinə bele baş çekir. Onun özüñə-məxsus məlumatı ötürmə bacarığı var. Fasiləsiz olaraq 2-3 saat tamaşaçılara ünsiyətde olmaq, sənətkar haqqında informasiya ötürmək həm istədəd, həm də səmiyyət tələb edir ki, mən bunların hər ikisini G.Kazımlıda görmüşəm. Bu bir həqiqətdir ki, tədbir boyu quru rəsmiyət bəzən tamaşaçını yorur. Gülhüseyin Kazımlının aparıcılığı olduğu tədbirlərdə isə tamaşaçılar heç vaxt yorulmurular. İnce humor, muğam körfeyləri haqqında heç yerdə rast gəlinməyən məlumatlar Gülhüseyin müəllimin tədbirlərinin əsas qayəsidir.

Azərbaycan Yazarları və Jurnalistlər birləşməsinin üzvü olan G.Kazımlı Moskvada ic-

timai Elmlər Akademiyasını bitirsə də, heç vaxt ədəbiyyat və musiqidən aralı düşməyib. O, "Vətən sevgisi" (1978), "Yollarda ömr" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. "Vətən sevgisi", "Qadın elləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar hələ də ifaçıların repertuarından çıxmır. Təsadüfi deyil ki, G.Kazımlının sözlərinə bestələnmiş mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyyaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər.

Bu günlər 70 yaşıını qeyd edən Gülhüseyin Kazımlı müxtəlif illərdə məsul dövlət vəzifələrində çalışsa da, həmişə musiqiye, ədəbiyyata bağlılığı ilə seçilib. Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə tədbirlərdə birgə iştirak etmişik. Həmişə də onun poeziyaya və muğama xüsusi münasibəti ilə fərqləndiyinin şahidi olmuşam.

Məsum İBRAHİMOV,
Azərbaycan Milli
Konservatoriyasının
professoru, Xalq artisti